

**Oğullar əsgər gedir**

# Vətən sizə arxalanır

(Əvvəli 3-cü səhifədə).

Ordumuz işgal olunmuş ərazilərimizi düşməndən azad etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq gücünə malikdir. Əsgər və zabitlərə hər cür məişət şəraitini yaradılmış, xidmətin səviyyəsi yüksəldilmişdir. Bütün bunlar orduya dövlət qayğısının nəticəsidir. Çıxışına davam edən natiq gənclər komandirlərin tapşırıqlarına sözsüz əməl etməyi, nümunəvi əsgər olmayı, sağ-salamat evlərinə qaytmalarını arzuladı.

Qəbələ Rayon İcra Həkimiyəti başçısının müavini Ətayə Osmanova gəncləri salamlayaraq, onlara tövsiyələrini etdi:

--Əziz gənclər! Bu gün Siz üzərinizə çox böyük, həm də şərəfli bir vəzifə götürürsünüz. Doğma vətənimizi, ana bacılarını, bir sözle torpağımızı qorumaq üçün əsgəri xidmətə--mükəddəs yola düşürsünüz. Vətən Sizə bel bağlayır, arxalanır. Siz bunu

Həsən bəy Zərdabi XIX əsrin II yarısı--XX əsrin əvvəllərində yaşayıb yaratmış milli mətbuatımızın banisi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın ilk təbiətşunas alimidir.

Həsən bəy Zərdabi (Meli-kov)Moskva Universitetini namizədlik diplому ilə bitirən ilk müsəlman məzunu olmaqla bərabər, o, həmçinin islam dünyasının ilk təbiətşunas alimi, bütün müsəlman Şərqində islam xeyriyyəcilik hərəkatının banisi, hələ 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi və Rusiyada ilk türkdilli qəzet --»Əkinçi»nın (1875), Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısı olub.

Çoxcəhətli fəaliyyətinə görə diqqəti cəlb edən maarifçi, filosof və publisist Həsən bəy Zərdabi Göyçay qəzasının Zərdab kəndində anadan olduğuna görə, təxəllüsünü də elə doğulduğu kənddən götürüb.

Şübhəsiz ki, çoxşaxəli işlər görən Həsən bəyin millət və Vətən qarşısında ən böyük xidməti milli mətbuatımızın əsasını qoymuşluğudur. «Əkinçi» qəzeti və onun məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu barədə dəfələrlə yazıldıqına və deyildiyinə görə onun üzərində çox dayanmağa lüzum görmürük, ancaq qeyd etmək yerinə düşər ki, 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən «Əkinçi» ayda iki



öz nümunəvi xidmətinizlə sübuta yetirməlisiniz. Bu gün Silahlı Qüvvələrimiz yüksək

maddi-texniki avadanlıqla, yüksək döyüş sursatları ilə təchiz olunmuşdur. Vahid ko-

mandanlıq altında etibarlı və yüksək peşəkarlıqla idarə olunan Silahlı Qüvvələrimiz hərtərəfli hərbi biliklərə yiyələnmiş və mənfur düşməni istənilən vaxt yerində oturtmaq

Ə. Osmanova çıxışının sonunda Qəbələ Rayon İcra Həkimiyətinin başçısı Səbahi Abdullayevin salamlarını və xoş arzularını çağırışçılara çatdırdı.

Çağırışçıların valideynləri adından Əhməd Qəndiyev, rayon ağsaqqalları adından Şirin Şirinov gənclərə bu şərəfli yolda uğurlar arzuladılar.

Çağırışçılarından Kərim Asifoglu çıxış edərək vətənin etibarlı davaqları olacaqlarını, kişilik və mərdlik məktəbini alnıaçıq və üzüağ başa vuraraq valideynlərinin yanına xoş məramlı soraqla—Qarabağın azad edilməsi müjdəsi ilə qayıdaqlarını bildirdi.

Vətənpərvərlik mahniları və oynaq rəqsərlərə çağırışçıların yolasalma mərasimi sona yetdi.

Qəbələ bölgə qazisi Hacı Ceyhun Rüstəmov hərbi xidmətə yola düşənlərə xeyirdə dilədi. Gənclər bir-bir üçrəngli bayraqımızı öpüb, müqəddəs Qurani-Kərimin altın-dan keçidlər və maşınlara minib xidmət edəcəkləri hərbi hissələrə yola düşdülər.

**Sağ gedib, salamat qayıdın!**

**Oqtay MƏMMƏDOV.**  
**Fotolar S. Umuyevindir.**

## 22 iyul—Mətbuat işçilərinin peşə bayramıdır Həsən bəy Zərdabi ilk milli mətbuatın banisidir

dəfə 300-400 tirajla (cəmi 56 nömrə) nəşr olundurdu. Burada ictimai-siyasi məsələlərlə yanaşı, elmi fikirlər də geniş yer ayrılmışdır. Qəzətdə elmin müxtəlif sahələrini əhatə edən bölmələr açılmışdır. Azərbaycanın işqılı ziyanları ilə bərabər, naşır özədə qəzətdə maarifçilik ruhlu məqalələrlə mütəmadi çıxış edirdi. «Əkinçi» bağlandıqdan sonra Həsən bəy yaradıcılıq fealiyyətini o dövrde mövcud olan «Ziya», «Kəşkül» «Kaspı», «Novoye ebozreniye» qəzətlərində davam etdirir, həmin nəşrlərdə onun çoxlu elmi-kültəvi məqalələri çap olunur. O, həm «Əkinçi», həm də «Kaspı» qəzətlərinin bir neçə sayında torpaqşunaslığın əsas müdədləri və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermiş, torpağın xışla deyil, kətanla şumlanmasını təklif etmişdir.

Ensiklopedik biliyə malik olan Həsən bəy biologiya, aqrakimya, baytarlıq, anatomiya, meyvəçilik, coğrafiya, astronomiya, iqtisadiyyat tibb və başqa sahələri əhatə edən elmi istiqamətlə çoxlu məqalələr yazmışdır. Ekologiyanın fundamental sahələrindən biri olan torpaqşunaslıq elminin əsası Həsən bəy Zərdabi tərəfindən qoymulmuş-

dur. Həsən bəy Zərdabi 1875-1877-ci illərdə rəhbərlik etdiyi «Əkinçi» qəzetiində və 1899-1903-cü illərdə yazdığı «Torpaq, su və hava» əsərində torpaqşunaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin artırılması və su təminatı haqqında qiymətli fikirlər söylemişdir. O, torpağı təbii sərvət kimi qiymətləndirmiş, ona bol kənd təsərrüfatı məhsulları mənbəyi kimi baxmış, torpaqdakı bəzi duzların bitki üçün zəruri olması ilə bərabər, zərərlə duzlarla zəngin torpağı «şoran torpaqlar» adlandırmışdır. Torpağın keyfiyyətini tərkibinə görə elmi səviyyədə izah etmiş, torpaqəmələgəlmə prosesində bir sıra amillərin rolunu düzgün qiymətləndirmişdir.

Həsən bəy Zərdabi insanın həyatında yaşıllığın və məşələrin əhəmiyyətini yüksək dəyərləndirirdi. Azərbaycanın müasir ekoloji problemlərindən biri olan məşələrin qırılması hələ XIX əsrin II yarısında naturalist filosofu narahat edirdi. O, iqlim dəyişmələri, xüsusilə havaların kəskin istiləşməsinə səbəb kimi məşələrin sürətlə azalmasını göstərmişdir. Bununla əlaqədar Bakı şəhərinin yaşaşdırılması və bölgelərdə yeni məşələrin

salınması barədə təkliflər vermişdir.

Zərdabi əsərlərində daim təbiət sirlərinin öyrənilməsini təbliğ etmiş, insanları təbiətdən ibret almağa çağırılmışdır: «Təbiət elə bir xəzinədir ki, burada insanlar üçün nə qədər istəsən, ibretəmiz və faydalı şeylər vardır. O, təbiətə nankor münasibəti pisleyərək, bunu yırtıcılıq adlandırırdı.

Həsən bəy Zərdabi zoologiyaya aid məqalələrində heyvanların bioekoloji xüsusiyyətlərini elmi baxımdan düzgün izah etmiş, ətraflı məlumat vermişdir. O, zoologiyaya dair yazıları məqalələrinin birində süni balıqyetiştirmə məsələsinə toxunaraq, bu üsulla balıqdan məhrum olan çaylarımızın süni artırılan balıqlara və onların nəsillərə yenidən dolacağı vaxtının çox da uzaqda olmadığını demək təbii sərvətlərin tükənməsində narahatlığını bildirmişdir.

Həsən bəy Zərdabinin elmi irsində biologiya və kənd təsərrüfatı, o cümlədən ətraf mühitə münasibət başlıca yer tutur. Təsadüfi deyildir ki, naşırı olduğu «Əkinçi» qəzetiində açıldığı «Elmi xəberlər» bölməsində elm və texnikanın, xüsusən də təbiətşunaslığı əldə etdiyi nailili-

yətlərə, «Əkin və ziraət xəberləri» bölməsində isə əkinçilik və maldarlığın inkişaf etdirilməsinə, kənd təsərrüfatı məhsullarının artırılmasına, bitkilərin becərilməsi və zərərvericilərdən qorunmasına, kənd təsərrüfatı alətlərinin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə dair aradıl məqalələr dərc olunurdu. Bundan başqa, onun «Həyat», «Kaspı» qəzətlərində, «Dəbistan» jurnalında, «Məktəb»in məcmuəsində çap etdiridiyi elmi-kültəvi məqalələrin bir çoxu məhz ətraf mühitin öyrənilməsi, təbliği və qorunması ilə bağlı olmuşdur.

Qeyd etmək lazımdır ki, Həsən bəy Zərdabinin çap etdiridiyi elmi-kültəvi məqalələri bu gün də aktuallığını saxlaysı.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan naminə ömrünü şam təki əridən böyük vətəndaş, ziyanlı, maarifpərvər, təbiətşunas alım, ictimai xadim, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi xalqımızın qəlbində yaşayır və unudulmur. Onun tədqiqat və tövsiyə karakterli elmi yaradıcılığı daim Azərbaycan elminin diqqət mərkəzində olub, bundan sonra da bu ənənə davam edəcək.

**Emin BARATOĞLU.**